



Xatırlayırınsa, Dədə Qorqudun bir kəlamı var: "Həni dediyim bəy ərənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?". Hər dəfə bu sözləri düşünərək Azərbaycan ədəbi mühitində əsl qeyrət mücəssəməsi olan kişilər gəlir gözümüzün öünüə. O kişilərdən biri də bir zamanlar müəllimim olmuş, bu dünyanın "əllamələrini" tələbələrinə səxavətlə öyrədən İsmayııl Şixlidir.

Qeyrət mücəssəməsi

Zənnimə, ən çətinin öz müəllimin haqqında fikir söyləməkdir. Həm də bu müəllim elə-bələ, adı müəllim olmaya, sənin dünyaya baxışında, cəmiyyətdə bir vətəndaş kimi yetişməyində, təfəkküründə, milli oyanışında böyük rolu ola.

Burada Aristotelin bir fikri düşür yada: "Valideynlər moni göydən yera endirdi, müəllimim isə yerdən gəyo qaldı...". Bəli, İsmayııl müəllim sözin əsl mənəsində biz tələbələrin yerdən gəyo qaldı... Axi biz sovet uşaqları idik, bize "Lenin, Lenin yolunda, qızıl bayraq əlində" fikrini təlqin edir, saxta sovet ideologiyasını qram-qram beyniməz yerdirdilər.

Az sonra məhz İsmayııl müəllim kimi patriot ziyalılığımızın sayəsində anlayacaqdı ki, heç demə, "üргұнда canımızı foda etdiyimiz" həmin Lenin babamız keçən əsrin əvvəllerində Şəumyanın başçılığı ilə nə qədər Azərbaycan türkünün başını kəsib, qətlamlar törədiblər...

Yadimdادر ilk dərə günümüz. Qapı açıldı və qəddarlıqlı, iriçəkli, qarayızı, saçları siliq ilə arxaya dərənmiş, ciddi görkəmlı, aqayana bir kişi ağır addimlarla otaga daxil oldu. Həni qeyri-ixtiyari bir nəfər kimi ayaga

qalxdı. Bu, o idil! Hələ uşaqlıqdan sevə-sevə oxuduğum "Kerç hekayələri", "Mənim rəqibim", "Ayrılan yollar", "Deli Kür" və başqa bu kimi gözəl esərlərin müəllifi, həmin o meşhur yazıçı...

Nədənse, həmisişə fikrili görünürdü İsmayııl müəllim. Sanki dünyanın bütün dərđləri çiynində idi.

Bizə mühəzizə oxuyanda sanki auditoriyada olduğunu unudurdu. Gözərlərin bir nöqtəye zilləyərək asta-asta gəzirin, ürəyində nə var danışırı. O seçilirdi başşalarından; telebəsində təkče bilik, savad vermişdi, həm də gələcək həyata hazırlayırdı bizləri.

Çox sevdiyim, dənə-dənə oxuduğum "Deli Kür" əsərindəki Cahandar ağanın pristava dediyi bir cümlə gelecekdə baş verəcək Qaraağ mührəbesindən xəber verirdi: "O torpağı necə alırsınız? O bizim dədə-baba torpaqlarımızdır!".

Ömrünən son illərində qələmə aldığı "Ölən dünyam" əsərində belə bir cümlə var: "Səngərin bir tərəfində qardaşı uşaqları, o biri tərəfində isə əri, əmisi uşaqları". Və yaxud: "Dünya qana çalxalanır", "Divan-dərəvə lotu-pular toplası". İsmayııl müəllim bu dünyadan - el-obsasdan, torpaqlarımızdan nigaran getdi...

O, əsl yazıçı idi. Bütün insanları düşündürən, əzab verən suallar hər zaman onun qelbində, vicedanında idi. Onda Heydər Hüseynov dəyanəti, Mirzə Cəlil qeyroti vardi. Bu, milli qeyrət idi.

1988-ci ildə biz onu meydanda gördük. Coxlarının söz deməyə çəkindiyi anlarda İsmayııl müəllim yenə də öndə idi və qorxmadan, cosarotla öz sözünü deyirdi... Sevinli müəllimimiz eziż xatırı qarşısında chtiramlı baş əyirən.

Mövzu ilə əlaqədər İsmayııl müəllimin oğlu - "Ayna"- "Zerkalo" qəzətələrinin baş redaktoru Elçin Şixli ilə görüşdük. Onunla səhbətimizi sizə təqdim edirik.

- Elçin müəllim, Şixlinski Qazaxda böyük bir nəsil olub və bu nəsilin bir çox nümayəndəsi Azərbaycannın ictimai, siyasi, ədəbi həyatında mühüm rol oynamış. İstərdən səhbətimizə nəsil-şəcoronuz haqqında başlayaqq.

- Nəsil-şəcorəmiz haqqında general Əliağa Şixlinski 1943-cü ildə öz xatırlarında yazır. O zaman bu xatırda filosof Heydər Hüseynovun tövsiyəsi və köməkliyi ilə kitab halında çap edildi. Biz XVI əsrin ortalarından ulu bələtlərinin təxəllusunu bilirik. Ulu babamız Alpapax Məmmədəğa Şəmkirdən gəlib. Onun iki övladı olub: Alqazax və Şeyx, yəni Şixli. Onlar Şəmkirdən çıxıb Kür boyu yuxarı gəliblər, həc kəsin olmadığı bir ərazilədə moskunlaşıblar.

Bir müddət sonra Alqazax ailisindən götürüb Salahlı kendi tərəfə keçir, amma Şixli o yerlərdə qalır. Elə onun adından da həmin yerlər Şixli - Şeyx Şixli, soyadımız isə Şixli adlanıb. Həzirdə kənddə onların ocaqları da var. Əliağa Şixlinski Alqazaxın nəslindən idi. Onun soyadı evvelə Şixizada olub.

Sonradan XVIII əsrin sonlarında ilk dəfə məşhur şairimiz Kazim Ağasaleh ilk Şixlinski olaraq soyadını götürür. Bəziləri car hökuməti idarələrində işlədiyinə görə Şixlinski kimi getmeye başladılar. Anamın qızlıq soyadı Şixli, atnamı isə Şixlinski idi. Atamla anam eyni nəsildəndir. Sənət vaxtı anam pasportun dəyişərək zarafatla anamdan "Siz həyət yoldaşının soyadını götürmək istənmirsiniz?", - deyə soruşurlar. Anam onlara zarafatla "Yox istəmirəm, çünki o, artıq mənim soyadımı götürüb" - cavabını verir.

- Babanız Qohraman boy Şixlinski Qori Müəllimlər Seminariyasını bitirmişdi...

- Beli. Ata babam Qohraman Şixlinski Qori Müəllimlər Seminariyasını bitirmişdi, rus dili müəllimi işləyirdi. O, elə də varlı deyildi, hətta "quru bəylər" kateqoriyasına aid idi. Amma savadlı, sözünü deyən idi, şeir qoşmağı da vardi. Müəllim kimi bir sira məktəblərdə, o cümlədən 27-29-cu illərdə Qazax qəzasının Ince dərasında, Qayamaqlı kəndində dərs deyib. Babamın babası Əsədulla bəyə o dövrədə el arasında hazırlıocablılığına görə "Bəhlül Danəndo" deyərlərmiş. Həç kəs Əsədulla bəyin tənəsise tuş golmek istəməzdə. Çox hazırlıocab, sözünü yerinə deyən bir adam idi, özü də seirlər deyirdi.

- İsmayııl müəllimin uşaqlığı necə keşib?
- Atam babamın dərs dediyi Kosalar kənd 7 illik məktəbi 4 ilə bitirib. Sonra sənədlərini Qazax Pedaqoji məktəbinə (o vaxt Firudin bəy Köçərli Qori Seminariyasını Qazaxa köçürümdü) verir. Amma cəmi 11 yaşı varmış. Ona deyirlər ki, yaşın çatır. Bir gün pəncərədən otaga girib sənədlərini tapır və doğum tarixini deyir; 22-ci ili 19-ci il edir. Məktəbə qəbul zamanı Mirqasim müəllimin onu tanır. Atama deyir: "Balaca, bəs mon sənə demidişdim axı, sonın yaşın çatır? Sən burada neyin siridəm? Atam da çıxarıb sonəni göstərərək deyir: "Baxın, çatır".

Mərkəzə (o vaxt Firudin bəy Köçərli Qori Seminariyasını Qazaxa köçürümdü) verir. Amma cəmi 11 yaşı varmış. Ona deyirlər ki, yaşın çatır. Bir gün pəncərədən otaga girib sənədlərini tapır və doğum tarixini deyir; 22-ci ili 19-ci il edir. Məktəbə qəbul zamanı Mirqasim müəllimin onu tanır. Atama deyir: "Balaca, bəs mon sənə demidişdim axı, sonın yaşın çatır? Sən burada neyin siridəm? Atam da çıxarıb sonəni göstərərək deyir: "Baxın, çatır".

Mərkəzə müəllimin mösələnin na yerdə olduğunu bəşdür. Atama şərt qoyur: "Əgər şifahi riyaziyyat imtahanına birbaşa hazırlıqsız cavab versən, seni qobul edərəm". Atam da cavab verir və beləliklə, onu pedməktəbə qəbul edirələr. Elə həmin pedməktəbin yataqxanasında qalmış. Xatırlarında yazır ki, aşşam yatağa girəndə yorğan-döşək o qədər soyuq olurdu ki, yataqlar hətta sırası bağlayırdı. Qozeti yandırıb qızın, nəfəsimizlə yorğan-döşəyi isidərək yartrıdıq".

Pedməktəbi yaxşı qiyamətlərlə bitirdikdən sonra 37-ci ildə APİ-nin (indiki ADPU) filologiya fakültəsinə daxil olur. Amma mühərribə başlığına görə Dövlət imtahanını verə bilmir. 1942-ci ildə könüllü olaraq öz ərizəsi ilə cəbhəyə getmək istəyir, amma düz bir il onu mühərribəyə aparmırkı, son boy nəslindənən.

- Bunun məsələyə no dəxli vardi ki?
- Çünkü o dövrə fikirləşirdilər ki, bəy nəslindən olanlar xəyanət edə bilərlər.
- Nəcə il qulluq elədi orduda?

- Dəfələrlə komissarlıqlı müraciət etdikdən sonra onu cəbhəyə apardılar. Ali məktəb bitirməyinə baxmayaq onu sırvı əsgər kimi götürdürlər orduya. Atam Qafqazın müdafiəsi, Kerç boğazının alınmasında, Kenzber (Şərqi Prüssiyanın paytaxtı, indiki Kalininqrاد) qalasının alınmasının iştirakçılarından. Çox çətinlikləri olub. Özü dənüşdi ki, istəyindən, mənənən heç olmasa, soyuq dəysin, birən gün lazırdə yatib yuxum alıb.

Amma mühərribə ərzində nə xəstələnib, nə də yaranıb. Sağ biləyində böyük ağ ləkə vardi. O da Krasnodar şəhərində Şəbanov yoxusunda olub. Gecə tonqalın kənarında uzanıb. O qədər yorğun olub ki, yatıb, əli ocağı düşüb, yorğunluqdan xəbəri olmayıb. Yoldaşları oyadıblar ki, bəs əlin yanır. Mühərribə vaxtı atama heç nə olmasa da, cəbhədən qayıdan sonra 45-ci ildə bir ay sətələmdən xəstə yatiyb.

- Atanız boy nəslindən olduğuna görə daha hansı təzyiqlər ilə üzəldi?

- Təzyiqlər çox olub. O vaxt Şixlislərdən bir çoxu qorxusundan soyadlarını dəyişmişdi, amma atam dəyişmədi. Təkcə atama qarşı deyil, bütün Şix'lara təzyiq edirdilər. Atamın dayalarından ikisi Qiyyas bəy və Hasan ağa Şixlinskilər 1929-cu ildə toqiblərden Türkiyəyə qaçmış oldular. Böyük dayısı Şəmənidin bəy evli olduğu üçün getmədi. Fikirləşdi ki, ona heç nə etməzlər. Amma onu həbs etdilər və 29-cu ildə Qazaxda Açıdərə adlanan yerdə

məhkəməsiz-filansız güllələdir.

Ailesini isə Sibir sərgün etdilər. Qızı 14 yaşında idi, Sibirde məşədə ağac kasıldı. Orda da aile qurdu. Böyük oğlu Omskda anadan olub. Atamın bir xalası oğlu isə Qırğızistanda anadan olub. Biziim nəsildən çıxarılmış sərgün etdilər. Soyadını dəyişməyənlər bir bizim aile oldu, bir də ana babam. O da pedaqqoq idi, uzun müddət Naxçıvanda, Samaxida, Goyçayada maarif şöbə müdürü olub. Anam damışdır ki, onun da çamatdan həzir idi. Hətta gecələr paltarlı yatırı ki, indicə qapını döycəklər və gəlib onu da aparacaqlar.

- Elçin müəllimin, Qazax torəfin insanları bir qədər seçilirlər; irigözü, almacıq sümüktəri irəli çıxmış və s. kimi olurlar. Məsləhət, S.Vurğun, L.Sixli və başqlarları. İstərdim, Qazax adının məşşayı haqqında danışasınız.

- Once onu deym ki, nəsil-səcərəmiz bir qoyun dərisində tam şəkildə özəsini təpiibmiş. Həmin səcərəmə atamın dayıları Türkiyəyə qəcaqda özləri ilə apəribilmər. Deyilənə görə, bu şəcəre son 20-25 ilə qədər qalmış.

Amma onların Türkiyədə yaşadıqları evdə yanğın baş verir. Özlərini xilas etsərlər də, səcərə tamamilə yanır. Sonradan atamın kiçik dayısı Hasan ağanın nəvələrindən biri xəstə yatanda səcərədən yandıqdan sonra övdələrləna söyləyib. Amma təəssüf ki, gəlib mənə çatmayıb. Men 3 il əvvəl Türkiyənin İqdır şəhərində Hasan ağanın böyük oğlu Turan bəyə göründürdü.

Yadimdadır, xalam söyləyirdi ki, biz Türkmenistandan gəlmisiç. Amma bu kişi məni görəndə dedi ki, bizim nəslimiz İraqdan gəlib. İraq deyəndə mən başa düşdüm ki, orada da türkmen eli var. Onda fikirləşdim ki, xalamın dediyi Türkmenistan, həmin İraqdakı türkən elidir. Amma dəqiq nə isə demək çətinidir. Indi sənəsine döyüb "mən türkəm" deyənlərə bir az şübhə ilə yanaşram.

- İsmayıllı Şixli ədəbiyyata şeirlə gəlib, amma şair olmayıb...

- Doğrudur, atam ədəbiyyata şeirlə gəlib, 38-ci ildə. Özü da cami bircə dəfə seir yazıb. O da çap olunub. Onan sonra poeziyanın daşını təkəb ətəyindən. Xatirələrində yazırkı ki, düşündüyüm şeylər nəsən daha çox uyğun golurdı.

- İnanmaq olmaz ki, İsmayıllı Şixlidən da o vaxt "danos" yazmamış olınsılar.

- Beli, onun da haqqında yazıldır. Atam xatirələrində yazırkı ki, "Bir dəfə evdə idim. Qapını döydürdər. Açıdım. Tanımadığım şəxslər içəri girib dedilər: "Bizimlə getməlisən!" Məni gecə ikən xüsusi şöbəyə apardılar. Həc demo, məndən tez-tez danos yazarlırmış. Axırdə surşədüm ki, "Axi kimdi məndən danos yazar, bilmək istəyirəm". Həmin şöbənin böyükü ilə ilo qapını göstərib dedi: "Sənин haqqında yazar bax, o qapının arxasında sən gözləyən otaq yoldaşındır..."

- Bildiyimə görə, hətta İsmayıllı müəllimin namizəd-

lik dissertasiyasını da uzun müddət gecikdiriblər...

- Atamın namizədlilik dissertasiyası düz 9 il arxivdə yatıb qalıb, ona müdafiəye imkan verməyiblər. Yalnız M.C.Bağirov hakimiyətdən gedəndən sonra atamı çağırıblar. Atam danışdırkı ki, "Dissertasiyanı arxivdən çıxarıb tozunu üfürdüm və sonra müdafiə edədim". Atam Qərb ədəbiyyatı mütəxəssisi idi.

Əvvəl antik ədəbiyyatdan mövzü götürmüştü. Elmi iş yazmaq seviyyesində material olmadıqdan, deyib "burju edəbiyyatı" mövzusunu götürür. Burada da siyasi motivlər tapdır, "burjuaziyanı təbliğ edirsiniz" deyib elmi işi leğv etdilər. Axırdə Bəxtiyar Vahabzadə ilə eyni istiqamətdə fəaliyyətə başlayırlar. Atam Mehdi Hüseyni, Bəxtiyar Vahabzadə isə Səməd Vurğunun yaradıcılığını mütəxəssisi edirlər.

O zaman Mehdi Hüseynin də M.C.Bağirovla bağlı keskin problemləri vardı. "Yeraltı çaylar denizə axır" əsərində Şeydayev obrazı M.C.Bağirov'a aiddir. Atamın dediyine görə, Mehdi Hüseynin "Şahər" əsərinin də o vaxt çap etmirdilər, Bağırov hakimiyətdən gedəndən sonra bu əsər ortaya çıxdı. "Mənim rəqibim" adlı hekayəsində atam dissertasiyasını necə çətinliklə ərsəyə getirməsindən yaxır. Atam cəbəndən bir şinellə dönbü aspiranturya qəbul olmuşdu. O vaxt heç qalmağla yeri də yox imiş. Deyir ki, sağ əlsün Əli Sultanlı, Mikayıl Rəfəfi və digər müəllimlərim, onlar mənə yataqxanada yerlə təmin etdilər.

- İsmayıllı müəllimin M.C.Bağirovla görüşləri olub?

- Yox. Men biləni, onunla görüşü olmayıb. Amma Bağırov atamın Türkiyəyə qəcaq dayalarından birini - Qiyas bəy Şixlinskini yaxşı tanırırmış. Bunun da səbəbi vardi. Qiyas bəy 1918-20-ci illərdə Mir Cəfər Bağırovu ölümdən qurtarmışdı.

- Bu neccə olub?

- Atamın dediyinə görə, təxminən belə olub ki, M.C.Bağirov bolşevik olduğuna görə bir qrup şəxs onu öldürmək istəyib, Qiyas bəy buna mane olub. Amma Bağırov hakimiyətə göldükdən sonra Şixlinskilərin hamısı teqib və təzyiqlərə üzləşsərlər.

- Deyirlər, hər bir yazıçı, əslində, öz həyatını qələmə alır. Fikrincə, İsmayıllı müəllim ən çox hansı əsərində öz həyatını dolğun təsvir edib?

- Düzünü deym ki, atam üzdə olan əsərlərinin heç birində tam olaraq öz həyatından yazmayıb. "Dəli Kür" onun öz həyatından deyil, amma ata-anası, qohumlarının eşitdiyi hadisələri qələmə almışdı.

- Amma Cahandar ağanın xarakterinin bəzi cizgiləri İsmayıllı müəllimin xarakteri ilə üst-üstə döşür. Məsələn, ötkəmliyi, ciddi olması, vətənpərvərliyi və s. Əslində, Cahandar ağa kim idi?

- Doğrudur, Cahandar ağanın bir çox xüsusiyyətləri atamda vardi. Cahandar ağa, əslində, atamın ana tərəfdən babaşı idi. Qəhrəman babam mənə danışdırkı ki, "Mən uşaq vaxtı Cahandar ağanı görmüşüm. Qarayanz, uca-

boy bir kişi idi. Ciyinləri qapıdan keçmirdi, amma beli üzükdən keçerdii. Həmişə at belində hərkətə id". Onu da deym ki, atamın Türkiyədə yaşayın dayısı nəvələri de eynilə bu gərkəmdərlər. Onlar öz babalarına qekiblər.

- "Dəli Kür" filmi əsərdən çox fərqlidir, filmdə bir çox hadisələr, sözlər dəyişdirilir.

- Təəssüf ki, belədir. Əslində, film əvvəlcə iki seriya üçün nəzərdə tutulmuşdu və filmdə Cahandar ağanın hər iki oğlunun obrazı vardı. Həm də rəngli çəkilməli idi. Mən ad çəkəmik istəmirəm, filmin çəkilişi zamanı bizim məşhur yazıçılarımızdan beziləri yuxarıya "danos" yazdırılar: guya bu əsər rusların əleyhinədir, hansısa bir Azərbaycan bayını idealize edir və s. Əvvəl filmin rəngini alılar, sonra Cahandar ağanın oğlunun birini ixtisar elədilər. Final epizodunda da kəsildilər.

- Mümkünsü, aydınlıq gətirin. Niyyə kəsildilər, əslində, necə olmalı idi?

- Biliyiniz ki, əsərdə Cahandar ağa kazaklarla torpaq üstündə atışın, orada da ölüm. Film belə də qurtarmalı idi. Amma yuxarıya danos yazdlar ki, necə olur, bəy rusları qırır və qəhrəman kimi ölü? Buna görə də filmin quruluşu rejissor Seyid Seyidzadə və operator assistenti Yuri Varnovski final episodunu kəsməli oldular. Onlara çəkiliş üçün vaxt da vermədilər. Köhnə materiallar üzündə montaj edib həmin səhnəni kəsib lenti zibil qabına atıblar. Amma Yura onu götürüb düz 25 il özündə saxlayıb.

Sonradan kino arxivinə verib. Orada daha bir sehnə var: rus Əhmədin evində olarkən Allahyarın adamları arasında atışma olur. Sonra bir qorodovoy golir ki, burda ne olub? Cahandar ağa ona cavab verir ki, heç, burda qaq-qal-quçqal yاردı, onlara atışdırıq.

O isə Cahandar ağıya "Pristav səni yanına çağırır" deyir. Cahandar ağa pristavın yanına golir. Pristav deyir ki, sizin qorğu alıraq. Cahandar ağa isə "Necə alırsınız, o bizim dədə-baba torpaqlarımızdır" - bildirir. Həmin hissəni də kəsib çıxardılar. Çünkü bir bəyin ruslara qarşı çıxmamasını vermək olmazdı. Həmin episod indi yoxdur, itib.

- Atamızla ananız Ümidə xanım eyni nəsildən olسا-拉, də, deyəsən bir-birinin üzünü evlənəndə görübərlər?

- (Gülür). Atam instituta imtahan vermək üçün bəbamla Bakıya golir. Elə olur ki, gecələmək üçün ana bəbamın evində qalası olurlar. Anamı da orada görür. Atamın ondan xoş golir. Tələbəlik illərində yataqxanada qalsa da, tez-tez onlara gedib-gələrdi. Nə bilim, bələcə evləniblər.

- İsmayıllı müəllim evdə-ailədə necə idi?

- Ağır adam idi. Hətta bəzi yazıçılar onun haqqında "İsmayıllı Şixli feodalı" deyirdilər. Ailəmizdə Azərbaycan deyərlərinə üstünlük verirdi. Bize münasibətə isə çox demokratik idi. Özü də bir səhəv edəndə tez deyirdi ki, men bunu düşünmədən etdim. Belə ki, bu onun pe-داqoqluğundan irəli gəldi. Atamın bir xasiyyəti də var-

di: sözünü kəsmədən axıra qədər adamı dinləyirdi.

- İsmayıllı müəllim bir müddət Yazıçılar Birliyinin sədri olub. Lakin sonradan ərizə ilə oradan uzaqlaşdı. Bunun səbəbi nə idi?

- 1965-ci ildə Yazıçılar Birliyinin sədri (o vaxt katib adlanırdı) Mehdi Hüseyn rəhmətə gedir. Bundan sonra AYB-də katiblik bütün dəyişdirilir. O cümlədən atamı ikinci katib seçirlər. Amma cəmi 2 ildən sonra özü ərizə yazış idarəti qırıb. 1976-ci ildə "Azərbaycan" jurnalına redaktör təyin olundu. Jurnalı yaxşıca "təmizlədi", inkişaf etdi, amma müəyyən sifarişlər olurdu ki, bu əsəri ver, filan elə... Həq birini da etmirdi. Ona görə döze bilmədi. Oradan da öz ərizəsiyle çıxdı.

1981-ci ildə atam AYB-nin birinci katibi, Mirzə İbrahimov isə fəxri sədr oldu. Sonradan 1985-ci ildə atam növbəti qurultayda AYB-ye sədr seçildi. Amma burada da çox qala bilmədi. 87-ci ildə özü plenum çağırıb. Orada 2 dəfə səsverme olur. Atama deyirlər ki, son zarafat edirsən Atam da "Həc də zarafat eləmərim, mən gedirəm" deyir.

- Səbəb nə idi ki, İsmayıllı müəllim getdi?

- Səbəb intriqalar, didişmələr, kreslo davası, çəkışmalar idi. Əxlaq kodексləri, ədalət prinsipləri ilə işləməyə ona imkan vermirdilər. Onun azadlığını çərçivəyə salırdılar. Həmişə yuxarıya yazardılar. Bir var sənin açıq rəqibinə, bilesən kimdir və ona qarşı mübarizə aparısan, bir də var bilməyəsən və yaxud sonradan bilesən ki, kimdir sendən yaxan. Atamın öz tələbəsi onun əleyhinə yaxımdır. Təsəvvür edirsiniz? Atam ondan heç vaxt bunu gözlemedi. Həmişə adam atamın yerinə iddia idəyildi.

Lakin kimlərinə sifarişi ilə "Sovetskaya kultura" qəzətinin müxbiri ilə birlilikdə yazmışdı. Bax, bəs şəyələr ona çox pis təsir edirdi. Atam plenumda dedi ki, "Əziz yoldaşlar, əgər bunun üstündə siz insanlığınızı itirirsəniz, dost, tələbə bildiyim insanlar mənə qarşı hərkətlər etməyə məcbur olurlarsa, bu vəzifə mənə lazım deyil". AYB-də ikinci katib işleyəndə də bəsəblərə görə vəzifədən getmişdi və API-də (indiki ADPU) filologiya fakültəsində dərs deyirdi. Orada işlədiyi müddədə yeni kafedra - xariçi oləkələr ədəbiyyatı kafedrası yaratdı.

"Azərbaycan" jurnalında işlədiyi dövrə ona çox təzyiqlər olurdu. Belə ki, o vaxt bezi adamlar ele fikirlərşirdilər ki, o vaxt qazaxlarla. Bax, bəs şəyələr ona çox pis təsir edirdi. Atam plenumda dedi ki, "Əziz yoldaşlar, əgər bunun üstündə siz insanlığınızı itirirsəniz, dost, tələbə bildiyim insanlar mənə qarşı hərkətlər etməyə məcbur olurlarsa, bu vəzifə mənə lazım deyil". AYB-də ikinci katib işleyəndə də bəsəblərə görə vəzifədən getmişdi və API-də (indiki ADPU) filologiya fakültəsində dərs deyirdi. Orada işlədiyi müddədə yeni kafedra - xariçi oləkələr ədəbiyyatı kafedrası yaratdı.

"Azərbaycan" jurnalında işlədiyi dövrə ona çox təzyiqlər olurdu. Belə ki, o vaxt bezi adamlar ele fikirlərşirdilər ki, o vaxt qazaxlarla.

- 88-ci il hadisələri başlayanda İsmayıllı Şixli xalqın öündən gedən ziyanlılarından id. Eləcə də 20 Yanvar hadisələrində. Bununla bağlı hər hansı bir xatirə dəyişirsiniz? Mən bəs şəyələrində ölmək istəmərim!"

- Hə, atam heç nədən qorxmurdı. Heç kim ona hədqorxu gölə bilməzdi. Artıq onun xasiyyətini bilirdilər. Xalq cəbhəsinin yaradılması ilə bağlı o vaxt 4 ziyalımız - İsmayıllı Şixli, Məmməd Araz, Yusif Səmədoğlu və Bəxtiyar Vahabzadə Azərbaycan KP MK-nin birinci katibi Ə.Vəzirova müraciət etmişdi.

Vəzirovi atamına çağırıb şikayətlərin ki, işləmək çətinidir, gecəm-gündüzüm yoxdur. Bunu deyib sonra da gəlirən əsl mətbəbin üstüne. Deyir ki, İsmayıllı müəllim, imzadan imtiyət elə. Atam da bildir ki, "Mən heç vaxt imtiyət etmərəm". O hadisələr zamanı atam çox həyəcanlı idi. Yadimdadır ki, 20 Yanvar günü anam dedi ki, "Ay İsmayıllı, getmə". Atam çevrilib anama birca cümlə dedi: "Mən müharibədə ölüsi idim, ölmədim, indi burda mənə güllə deysə nə olacaq!"

- Elçin müəllim, bir yazınızda bildirirsiz ki, atam haqqında yazmaq yox, onuna dərdləşmək istərim. Bu gün atanızınanızda olsayı, onuna daha çox hansı mövzuda söhbətləşsəndiniz?

- Əlbəttə, bu imkan mənə verilsəydi, ilk növbədə maraqlanardım ki, mənim ismim, yaşam tərzim, özümü aparmağımdan razıdır, ya yox. Bəzən məndən soruşurlar ki, atamız na siyasiyət edib? Atam həmisi bizo deyirdi: "Adam olun, insan olun, insan kimi yaşayın". Bu baxımdan onun fikrini bilmək istərdim ki, onun dediyi kimi olmuşam, ya yox? Qəzet, yaradılıqlı sahəsində işlərimdən razıdır, övladlarını düzgün tərbiyə edirəm, nəvələri onun istədiyi kimidir?

- Ədəbiyyatın alim Müşşəd Məmmədov yazdırı ki, İsmayıllı Şixli məclislərdə, adətən başını əllərinə səykəmiş halda oturur, sanki bununla demək istəyirdi - bu başı bu əllər ucaldıb. Bu, əlbəttə ki, onun yanaşmasındır. Bəs size, İsmayıllı Şixlini ucaldan nə ididi?

- Düzü, mən bunun hansı məclislərə - toyda, şənlikdə, iclasda, hərda olduğunu bilmirəm. Hər halda, bu onun yanaşmasındır. Mənim fikrimcə, ola bilsin, bununla o demək istəyim ki, görəsən mən hara düşmüşəm, bu nedir belə? Əlbəttə, onu İsmayıllı Şixli edən zəhmət olub. Bu mənada Müşşəd müəllim düz deyir ki, bu başı ucaldan bu əllər olub.

- Size, İsmayıllı Şixlini Azərbaycan ədəbi mühitinə yasaşan "Dəli Kür" əsəridir?

- Sübhəsiz ki, bu əsər həmisi onu yaşadacaq. Əsərin bir əhəmiyyəti də budur ki, o zamanlar Azərbaycan kişisini, milliötüni dəha çox gözüqip kimi göstərildilər. Guya bizim əlimizdən heç no golə bilməz, müstəqil qərar verə bilmərik, Azərbaycan xalqının nümayandəsi müstəqil qəhrəman ola bilməz, yalnız bolşevik kimi qəhrəman ola bilər və s. "Dəli Kür" əsərini yaradanda Cahandar ağa surəti öz mönliyimizi geri qaytarmaq nöqtəyi-nozorundan bir döñüs nöqtəsi idi.

Bu coğardən atam bir inqilab etdi və sübut etdi ki, Azərbaycan kişişi belə olub: iigid, qəhrəman, torpağını sevən, həm də namusunu, qeyrətini hər şeydən üstün tutan. Torpağı, namusu yolunda ölməyə də hazır olan. Əsərin əsas qayollarından biri də möhəz budur. Bu əsər yazı-

landan sonra tədricən Cahandar ağa kimi obrazlar yaranmağa başladı. Əslində, biz övladlarımızı da belə kişilərin simasında tərbiyə etməliyik.

- İsmayıllı müəllimin son əsəri "Ölən dünyam" adlanır. Bundan övvol "Qanlı təpə" adlı əsər yazmaq istəyib. Amma yazmayıb. Səbəb nə idi?

- Müxtəlif cür yazıl-yaradın insanlar var. Elə yazarlar var ki, beynindən heç bir ideya olmasa da yazar, çünki bu onun vərdişi idir, hər gün yazı masası arxasında əyləşib nəsə yazmalıdır. Yəzici da var, beyninə ideya gəlir, oturub yazar. Uğurları da alır. Məsələn, Səməd Vurğun "Vaqfi" əsərini bir həftəyə yazmışdı. Atam əvvəlcə mövzunu beynindən bışırı, lazımi materialları toplayır, araşdırır və bundan sonra qısa müddədə oturub əsəri yazırı. Dəyə bilərsiniz ki, "Dəli Kür" əsərini on ilə yazıb. Bəli. Amma bunun da müəyyən səbəbləri vardı. Qori Seminariyasında işləmiş Çernyayevski obrazını daha dolğun yaratmaq üçün atam illərlə Qori şəhərində arxivdə çalışıb.

Tarixi obrazlar sənədli məlumatlara əsaslanır. Əsəri yazandan sonra 2 il çap etmeye icazə vermedilər. Beləliklə, bu əsər gecikdi. "Qanlı təpə" əsərinə gəldikdə, atam bir-iki dəfə yarında demədi ki, belə bir əsər yazmaq istəyirəm. Əslində, "Dəli Kür"lə "Ölən dünyam"ı tematik baxımdan bağlayan üç hekayesi var: "Namus qaçağı", "Ölü-ləri qobırıstanlıqlıq basdırın" və "Namərd güllesi".

Bu üçlüklə yarananın sonra "Ölən dünyam" meydana gəldi. Bu əsərin birinci fəsli özü yazmışdı. Qalanları isə o dikte edir, anam yazırı. 1995-ci ilin mart ayında əsəri qurtardı. Bilərsiniz, 90-ci il hadisələri ona çox pis təsir etmişdi. Atam həm də şəkər xəstəliyindən özüyyət çəkirdi. Bunun nəticəsində hətta gözləri zəifləmişdi. Əsəri dikte edən zaman artıq yataqda idi.

- Necə düşünürsünüz, İsmayıllı müəllim ürəyindəkili tam deyo bildi?

- Zənnimcə, yox. Tam deyo bilmədi. Elə fikirləri vari ki, onları heç vaxt yazmamışdır.

- Son daqiqalarda yanında idiniz?

- Xəstə yatanda mən hər gün yanında olurdum. Rəhmətə gedən gün mən işlərə əlaqədar getməli oldum. Son daqiqəsində qardaşım yanında olub. Mənə zəng vurdur və bildirdi ki, kişi getdi...

- Bu gün bir övlad kimi atanızın yeri ən çox hərada görürün?

- Atamın dəfnii günü ailəmiz adından danışmaq üçün mənə söz verdilər. Dədim ki, bir çıxları İsmayıllı Şixlini yəzici kimi, bəziləri pedaqoq kimi itirdi. Amma bizim üçün o, yəzici, pedaqoq olmaqla yanaşı, atamız id; biz atamızı itirdik. Bu gün onun ata kimi yeri dəha çox görürür. Çətinə düşəndə, məsləhətləşmək lazım olanda, atanın yerini hiss edirəm, ona ehtiyacım çox olur. Amma heyif ki, zamanı geri döndərmək mümkün deyil...

• S. ƏSGƏRQIZİ